

Firidun bəy Köçərlinin əsərləri nəşr olundu

FIRIDUN BƏY KÖÇƏRLİ



ƏSƏRLƏRİ

29 iyun 2013

WWW.KASPI.AZ

YAZVAR
22

Saysız-hesabsız təzadları, ziddiyətleri ilə zəngin olan 20-ci yüzilliyin əvvəllərində yaşayış-yaradan ziyalılarımızın hər tərəflə yetişməsi, məlli-ti, vətəni, onun inkişafı uğrunda canlarını belə fəda etməsi onları ölməzlək, həmişəyaşar zirvəsinə qaldırıdı. Millatın savadsız, cəhalatın burulğanında boğulduğu bir vaxtda onların əksəriyyəti sözü, qələmi, amalı ilə mübarizəyə qalxdılar. Doğrudur bu yolun əvvəli 19-cu yüzilliyin ortalarından artıq qoyulmuşdu, 20-ci yüzilliyin əvvəllərində isə davam etdirilərək, yüzilliyin ilk on illiyində Azərbaycanda hər tərəflə istedadə malik bir ziyanlı ordu yetişmişdi. Belə ziyalılardan biri də ədəbiyyatşunas alim, istedadlı publisist, yüksək pedaqoji hazırlığa malik müəllim Firidun bəy Köçərli idi.

F.Köçərlinin ədəbi-elmi, publisistik irsi Azərbaycan ədəbiyyatşunasları tərəfindən tədqiqata cəlb edilmiş (bu iş hazırda da davam edir) və müxtəlif ideoloji aspektlərə qiyamətləndirilmişdir. Saysız-hesabsız əsərlər, elmi məqalələr, monoqrafiyalar, dissertasiyalar, kitablar yazılmışdır.

Bəla əsərlərdən biri də bu günlərdə ədibin 150 illik yubileyinə ithaf edilən, "Elm və təhsil" nəşriyyatı tərəfindən işıq üzü görən "Əsərləri"dir. "Əsərləri"nə ərsəyə gəlməsində, materialları toplayıb nəşrə hazırlayan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Elmi Kitabxana şöbəsinin müdürü Pərişanım Mardonovanın əməyi daha çoxdur.

Kitabda F.Köçərlinin elmi-tənqid, bədii-publisistik məqalələri ilə yanaşı, "Balalara hədiyyə" əsəri də nəşr olunub. Çox böyük zəhmət bahasına başa gələn bu "Əsərləri"n redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktor, professor, "Əməkdar jurnalist", BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Veliyevdir. Azərbaycan mətbuatı və ədəbiyyatı tarixinə həsr edilmiş, bir çox dəyərli əsərlərin müəllifi olan Ş.Veliyev Firidun bəyi "Zəka səltənetinin carisi" adlandırır. "...ədəbiyyatşunas Firidun bəy Köçərli ədəbiyyatımızın inkişafına, mədəniyyətimizin, eləca də cəmiyyətimizin inkişafına çox böyük təsir göstərmişdir. Məhz bu təsir gücünə o, özünün çoxcəhətli, çoxsahəli-pedaqoji, tənqidçilik, tərcüməçilik, publisistik fəaliyyəti və kamil bir ədəbiyyat tarixçisi olması sayəsində məvəffeq olmuşdu".

Bildiyimiz kimi, F.Köçərli Azərbaycan ədəbiyyatı tarixində ədəbiyyat tarixçisi kimi tanınan ən görkəmli simalardandır və fəaliyyətinin əsasını da bu sahənin araşdırılması təşkil edir. Çünkü, onun təşəbbüsünə qədər demək olar ki, Azərbaycan ədəbiyyatı tədqiq edilməmişdir. Bu haqda Şamil müəllim yazır ki: "M.F.Axundovun ədəbiyyat tarixinə dair bir neçə məqaləsini və Mirzə Məmməd Axundovun "Nizami" adlı kitabını çıxməq şərti ilə demək olar ki, Azərbaycan ədəbiyyatı tarixinə aid heç bir əsər yazılmamış, heç bir fikir söylenilməmişdi. Sanki Azərbaycan ədəbiyyatı əsrlərin qaranlığı altında yatırdı".

Məhz bu qaranlıqdan Azərbaycan ədəbiyyatı Firidun bəyin illərlə gərgin zəhmətinin bəhrəsi olaraq çıxdı. Yeri gəlmışkən onu da qeyd edək ki, elə Azərbaycan mətbuatı tarixini də geniş olaraq ilk tədqiq edən alimlərimizdən biri də məhz F.Köçərlidir. "Azərbaycan dövri mətbuatının qısa icmal" adlı əsərində müəllif "Əkinçi"dən başlayaraq "Irşad" a qədər fəaliyyətdə olan ana dilli mətbuat orqanlarımız haqqında məlumat verməklə yanaşı onlara öz münasibətini də bildirir. Əsərdə müəllifin "Irşad" da, "Yeni İqbal" da telim-tərbiya məsələlərinə həsr edilən məqalələrinə də yer verilib.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materialları əsasında çap olunan bu əsərdə Firidun bəyin o zaman dövrü mətbuat da nəşr edilən publisistik məqalələri də özünə yer tapıb. Bu baxımdan yenice işıq üzü görən bu əsərin bir çox özellikləri var. Məsələn, F.Köçərlinin seçilmiş əsərləri ilk defədir ki, nəşr edilir və bu əsərə müəllifin Azərbaycan və rus dillerində, müxtəlif mətbuat organlarında dərc edilmiş məqalələri, "Azərbaycan ədəbiyyatı" monoqrafiyası və "M.F.Axundov" haqqında olan əsəri daxil edilib. Bundan əlavə kitabda Firidun bəyin iki yüzə yaxın tarix, ədəbiyyat, maarif, pedaqoqika, fəlsəfə və dilçiliyə həsr edilən maraqlı və məzmunlu məqalələri ilə yanaşı oradakı çatın, anlaşılmayan sözlərin lügəti də verilib.

Kitabda daha çox diqqətimi cəlb edən müəllifin 1911-ci ildə qələmə aldığı "Mirzə Fətəli Axundov" adlı iri hacmli məqaləsi oldu. Mirzə Fətəlini "milli ədiblərimizin atası, təmsilat (dram) yazarlarımızın ustadi-kamili" adlandıran F.Köçərli onu dünya ədəbiyyatının korifeylerini ilə müqayisə edərək onun yaradıcılığını yüksək qiymətləndirmişdi.

Böyük zəhmət nəticəsində başa gələn bu kitab yalnız ədəbiyyatçılar, jurnalistler, tədqiqatçı alimlər tərəfindən deyil, geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanacaq.

Qərənfil Dünyamin qızı
BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru